



XXI əsrin tarixi layihəsi - “Cənub” qaz dəhlizi uğurla irəliləyir

Layihənin Məşvərət Şurasının Bakıda keçirilən ikinci toplantısı bütün iştirakçıların həmrəy və növbəti dəstəklərə hazır olduğunu nümayiş etdirdi

“Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində hazırlanır. Bakıda bir araya gəldilər. Məşvərət Şurasının ilk toplantısı da bir il əvvəl məhz burada keçirilmişdi. Birinci toplantı layihə iştirakçıları arasında əlaqələndirmə yaratmaq məqsədile göstərilən səylərin təzahürü idi. Həmin vaxtdan “Cənub” qaz dəhlizi çərçivəsində baş verən hadisələr layihənin uğurla irəlilədiyini təsdiqləyib. Hazırda əlaqələndirmənin və əməkdaşlığın səviyyəsi bundan sonrakı nailiyyətlərə də zəmanət verir.

“Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Enerji resurslarının, onların ixracının şaxələndirilməsinin hər hansı bir ölkənin iqtisadi inkişafında əsas amil olduğu şəksizdir. Bu baxımdan “Cənub” qaz dəhlizi Azərbaycanın gələcək inkişafında müümət rol olaçaq. Bu, eyni zamanda Avropanın enerji xəritəsini dəyişəcək bir layihədir.

Təsadüfi deyil ki, layihənin iştirakçıları olan dövlətlərin səlahiyyətli nümayəndələri Bakıda keçirilən növbəti toplantıda da onun böyük əhəmiyyətini bir daha vurğulamış, görülən işləri dəyərləndirmiş və qarşıda duran tədbirlər barədə fikir mübadiləsi aparmışlar.

Toplantıda iştirak edən Prezident İlham Əliyev demişdir: “Cənub” qaz dəhlizi layihəsi Avropanın genişməqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırlı “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyidir. Həmin yataq

dünyada en iri qaz yataqlarından biridir. Lakin ümidi var ki, təchizatın digər mənbələri də olacaq. Biz böyük həcmde təbii qaz nəql edəcək boru kəmərini çəkirik”.

“Cənub” qaz dəhlizi ilə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhəlesi çərçivəsində hər il 16 milyard kubmetr qaz nəql olunacaq. Bu həcmiñ 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri Avropa ölkəlerinin payına düşəcək.

Avropa Komissiyasının toplantıda çıxış edən enerji birliyi üzrə vitse-prezidenti Maroş Ševçoviç xatırladı ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illərin müzakirə mövzusu olub. İndi isə bu iş bütün iştirakçıların səyi, konstruktiv və güclü dəstəyi ilə sürətli irəliləməkdədir: “Biz heç vaxt buna indiki qədər yaxın olmamışq. Müqavilə üzrə Azərbaycan, Gürcüstan və Türkiyədə davam edən tikinti işlərinə 10 milyard dollar vəsaitin ayrılması faktı əlamətdar bir hadisədir. Bu, olduqca güclü irəliləyişdir... Siz - hökumətlərin burada iştirak edən nümayəndələri, nazirlər, aparıcı şirkətlərin rəhbərləri, xüsusilə də evsahibliyi edən Azərbaycanın təmsilçiləri bu uğura öz töhfənizi vermişiniz”.

Məlum olduğu kimi, “Cənub” qaz dəhlizi həm də nəhəng bir infrastrukturdur. Onun dörd mühüm seqmenti 40 milyard dollardan çox vəsait yönəldiləcək.

Birinci seqment “Şahdəniz” yatağının özüdür. Bu ya-



taqda 1 trilyon kubmetrdən çox qaz ehtiyatları var. “Şahdəniz”in işlənməsinin birinci mərhəlesi çərçivəsində artıq 10 ilə yaxındır hasilat əldə olunur. Hazırda ikinci mərhələ müvəffəqiyyətlə işləməkdədir.

Azərbaycan qazını Sənəgçal terminalından başlayaraq ölkəmizin və Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəməri - CQBK “Cənub” qaz dəhlizinin növbəti mühüm seqmenti sayılır. Hazırda “Şahdəniz-1”in qazını nəql edən bu kəmər növbəti mərhələdən məvəfi yanacağı qəbul etmək üçün genişləndirilir və işlər hər iki ölkənin ərazisində rəvan gedir.

Dəhlizin üçüncü və 1850 kilometrik ən böyük hissəsi Türkiyənin ərazisində keçəcək. Transanadolu Qaz

Boru Kəməri (TANAP) adlanan bu layihə də uğurla irəliləyir. Belə ki, keçən il Qars vilayətində TANAP-in Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə təməlqoyma mərasimi keçirilib. Həmin vaxtdan da işlər cədvələ uyğun davam edir.

Təsadüfi deyil ki, toplantı iştirakçıları TANAP-in uğurlarından məmənunluqlarını ifadə etdilər. Türkiyənin enerji və təbii sərvətlər nəziri Berat Albayrak bir daha layihənin əhəmiyyətindən danışdı. O, “Cənub” qaz dəhlizinin mühüm qolu olan TANAP-in reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyini davam etdirəcəyini bildirdi.

TANAP-in baş meneceri Saltuk Düzyol kəmər üçün ilk qazın 2018-ci ildə tədarük

olunacağı, 2020-ci ildə isə mavi yanacaq axınının başlanacağı barədə məlumat verdi.

Qeyd edək ki, “Cənub” qaz dəhlizi ilə əvvəlcə hər il ötürüləcək 16 milyard kubmetr qaz sonrakı dövrə arṭacaq. Qazın həcmiñ 2023-cü ildə 23 milyard kubmetrə, 2026-ci ildə 31 milyard kubmetrə çatacağı gözlənilir.

Məşvərət Şurasının toplantılarında indiyədək qazanılan nailiyyətlər göstərilməklə yanaşı, bu il həllini gözləyən məsələlər də qaldırıldı. Qeyd edildi ki, 2016-ci il layihənin həyata keçirilməsində müümət il olacaq. Əlbəttə, belə bir nəhəng layihədə çətinliklərin, maneələrin qarşıya çıxacağı da istisna deyil. Ona görə də toplantı iştirakçıları öz ölkələrinin hökumətlərinin gözlənilə bilən hər bir problemi aradan qaldırmaq üçün

bütün imkanlardan istifadə etmək qərarında olduqlarını bildirdilər. ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn Birləşmiş Ştatların “Cənub” qaz dəhlizi layihəsinin dəstəkləməkdə davam edəcəyini toplantı iştirakçılarının diqqətine çatdırı.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini isə dedi: “Cənub” qaz dəhlizinin və Xəzər regionunun bizim esas prioritetlərimiz sırasında olması açıq-aşkarlıdır. Beləliklə, buraya açıq, yaxşı müyyəyen olunmuş bir mandatla gəlmişəm. Bu isə ondan ibarətdir ki, biz “Cənub” qaz dəhlizinə ciddi şəkildə dəstək göstəririk və layihənin vaxtin-

da tamamlanması, daha da irəliləməsi üçün hamımızın birgə hərəkətini təmin etmədən ötrü üzərimizə düşən və xüsusilə, şəxsən mənim üzərimə düşən öhdəliyi mümkün olduğu qədər yerinə yetirmək əzmindəyik”.

Bolqarıstanın energetika naziri Temenujka Petkova birləşdirici kəmərlər və texniki-iqtisadi əsaslandırma barədə danişdi, ölkəsində və Yunanistan ərazisində ətraf mühitin, mülkiyyət məsələlərinin qiymətləndirilməsi ilə bağlı işlərin görüldüyünü bildirdi. O eləcə də layihənin icrasına dair Türkiyə ilə müştərək qrupun yaradılacağı barədə məlumat verdi.

Təbii ki, hər ölkə layihənin öz ərazisindəki hissəsinin reallaşmasında məsuliyət daşıyır. Toplantıda ölkələrin ictmai rəyinin layihənin reallaşmasında məhüm rol oynayacaq belə nəhəng bir layihənin reallaşmasında Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci görüşü irəliye doğru daha bir addım oldu. Toplantı layihənin bütün iştirakçılarının həmrəy olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev onları gələn il növbəti - üçüncü toplantıda iştirak etmək üçün yenidən Azərbaycana dəvət etdi. Dövlət başçısı iştirakçılar arasındakı qarşılıqlı anlaşmanın, həmrəyliyin və layihəyə ümumi dəstəyin yeni ugurlar üçün möhkəm zəmin olduğunu vurğulayaraq dedi: “Qonaqlarımızın tərkibi, bugün burada yüksək siyasi səviyyədə təməsin yenə gələcək.

Xatırladaq ki, TAP YUNANİSTAN və ALBANIYADAN keçərək Qərbi doğu Adriatik dənizinin sahilinə uzanacaq. Boru kəmərinin sualtı hissəsi ALBANIYANIN FIER şəhəri yaxınlığından başlayacaq və Adriatik dənizindən adlayaraq İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Oradan isə Azərbaycan qazının Qərbi Avropaya nəqli nəzərdə tutulur.

Kəmerin 550 kilometri Yunanistanda, 210 kilometri Albaniyada, 105 kilometri Adriatik dənizinin altında və qalan bir neçə kilometri İtaliyanın quru ərazisində yerləşəcək.

Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara kecid boru kəmərləri ilə İsveçrə, Avstriya, Fransa, Almaniya və Belçikaya, hətta İngilterəyə də təbii qaz transferinin mümkün olacağı istisna edilmir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq belə nəhəng bir layihənin reallaşmasında Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci görüşü irəliye doğru daha bir addım oldu. Toplantı layihənin bütün iştirakçılarının həmrəy olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev onları gələn il növbəti - üçüncü toplantıda iştirak etmək üçün yenidən Azərbaycana dəvət etdi. Dövlət başçısı iştirakçılar arasındakı qarşılıqlı anlaşmanın, həmrəyliyin və layihəyə ümumi dəstəyin yeni ugurlar üçün möhkəm zəmin olduğunu vurğulayaraq dedi: “Qonaqlarımızın tərkibi, bug-

Flora SADIQLI,
“Azərbaycan”